

## PLAZMALI İON MƏNBƏYİNƏ MALİK KÜTLƏ SPEKTROMETRLƏRİNDE İKİNCİ NÖV İONLARIN NİSBİ HƏSSASLIĞININ TƏYİNİ

**K.Z. NURİYEV**  
*Azərbaycan Milli Aerokosmik Agentliyi*

İşdə bərk maddələrin etalonsuz tədqiqatı zamanı müxtəlif tip plazmali ion mənbələrinə (çığlcımlı və seyriyən boşalmalı, lazer şüası, ikinci ion emissiyası) malik kütlə spektrometrlərində yaranan ionların nisbi çıxışını əvvəlcədən hesablamaya üçün alqoritm təklif olunmuşdur. Alqoritm ion əmələ gəlmə prosesinin müxtəlif mexanizmlərinin toqquşma təbiəti ümumiləşmiş modeli əsasında nisbi çıxışın analitik ifadəsini almağa imkan verir. Təklif olunan alqoritm kinetik yaxınlaşmanın köməyi ilə plazma zərrəciklərinin sıxlığının zaman – məkan dəyişmələrini araşdırmağa və kvant mexanikası çərçivəsində və toqquşma ilə ionlaşma prosesinin kəsiyinin hesablanmasına imkan verir.

İonları ion mənbəyində plazma üsulu ilə alınan (plazmali ion mənbələri) kütlə spektrometrləri son vaxtlar maye və bərk maddələrin element (izotop) tərkibini yüksək dəqiqliklə öyrənmək üçün geniş miqyasda tətbiq olunur. Buna səbəb istər qığlcımlı və seyriyən boşalma, istər induktiv əlaqəli plazma, istərsə də lazer şüası ilə ionlaşmaya malik kütlə spektrometrlərində praktik olaraq hətta tek – tek ionlara da qeyd etməyin mümkünüyündür [1]. Məhz plahmalı ion kamerasında (bu sıraya ikinci növ ion emissiyasını da daxil etmək olar), yaranan ionların neytral atomalara nisbətini artırmağa, və deməli ion mənbəyinin effektivliyini artırmağa real şərait yaratmışdır. Doğrudan da, lazer şüası ilə ionlaşma kütlə spetrometrinin mütləq həssaslığı  $1 \cdot 10^{-19} \text{ q}$  [2], induktiv əlaqəli plazma və seyriyən boşalmalı plazmanın köməyi ilə nisbi həssaslığın aşağı həddi  $10^{-7} \div 10^{-11}$  (atom %), xəta isə 0,01 % aşırı.

Ümumiyyətlə, kütlə spektrometrik sistemlərin istənilən obyektlərin tədqiqində dövrü sistemə daxil olan demək olar ki, bütün elementlərini qeyd etmək üstünlüyü onları maddələrin element tərkibini tədqiq edə bilən bütün üsullardan ən önemlisi, bəzən isə yeganəlik səviyyəsinə qaldırı.

Başqa anilitik üsullarda olduğu kimi kütlə spektrometrik üsulda da tədqiqat zamanı məlum tərkibə malik nümunədən istifadə olunur. Bu zaman etalon (tərkibi əvvəlcədən məlum olan) nümunəni analiz etməklə müxtəlif naməlum tərkibli nümunələrin element (və ya izotop) tərkibini təyin etmək olar. Qeyd etmək lazımdır ki, bu üsul sadalanan üstünlükleri ilə yanaşı bəzən bir sıra problemlərlə dül üzləşir. Məsələn, bir çox hallarda xüsusi təmiz maddələrin və ya ətraf mühitin obyektlərinin analizi zamanı öyrənilən obyektə adekvat olan və ya təyin olunacaq elementlərin tərkibini xarakterize edən standart nümunə tapmaq praktiki olaraq mümkün olmur. Belə hallarda mütxəssislər tədqiqatın etalonsuz analiz, başqa sözlə standart nümunələrdən istifadə etmədən analiz aparmaq məcburiyyətində qalır. Bu isə o deməkdir ki, bütün elementlər üçün nisbi həssaslıq əmsali ( $\text{NH}_\Theta$ ) vahidə bərabər qəbul edilir ki, bu da 300 % - lik sistematik xətalara gətirir.

Araşdırımlar göstərir ki, kütlə spektrometrik üsuldan istifadə edən kimyaçı tədqiqatçılar etalonsuz kəmiyyət analizi aparmaq üçün külli miqdarda tədqiqatlar əsasında adekvat standart nümunələr kataloqu yaratmalıdır, bu isə yaxın gələcəkdə mümkün olan iş deyil. Bu problemi həll etmək üçün nisbətən real yol təyin ediləcək elementlərin əsas parametrləri, matrisanın fiziki – kimyəvi xüsusiyyətlərini və eksperimentin aparılma şəraitini də nəzərə almaqla  $\text{NH}_\Theta$  – ni əvvəlcədən hesablamaq məqsədi ilə onun riyazi ifadəsini ionların yaranmasının məlum mexanizmləri əsasında dəqiqləşdirməkdir.

Bu baxımdan  $\text{NH}_\Theta$  – nə ( $u_i$ ) plazmaya daxil olan və ionların orada gedən fiziki proseslərdə iştirakının müxtəlifliyini ( $\varepsilon_i$  – fiziki amil) və onların kütlə analizatorunun daxilində kütləyə və yük tərkibinə görə diskriminasiyasını (cihaz amili –  $\beta_i$ ) nəzərə alan integral xarakteristikası kimi baxmaq olar:

$$u_i = \varepsilon_i \cdot \beta_i. \quad (1)$$

Qeyd edək ki, ionların analizatorda diskriminasiyanı onun ion – optik sistemini yüksək dəqiqliklə dərəcələməklə nəzərə almaq olar. Lakin ionların plazmadakı diskriminasiyasını (fiziki amili) nəzərə almaq olduqca çətindir. Məhz bu səbəbdən plazmali ion mənbəyində ionların yaranma prosesinin tədqiqi həm nəzəriyyəçi, həm də eksperimentator mütxəssislərin daim diqqət mərkəzində olub, müxtəlif müəlliflər [3, 4] plazmada ionların yaranma mexanizmini izah etmək üçün orada gedən bəzi fiziki proseslərin eyni ehtimalla olmasına qəbul edən bir sıra nəzəriyyələr irəli sürürələr. Bəziləri isə, əksinə sübut etməyə çalışırlar ki, nə yüksək temperaturlu (qığlcımlı boşalma və lazer şüalanması [5]), nə də alçaq temperaturlu (induktiv əlaqəli plazma və seyriyən boşalma [6] plazmalarda gedən proseslərin bərabər ehtimalli olmasından söhbət gedə bilməz. Qeyri – bərabər statik çəkiyə malik proseslərin araşdırılması isə həm fiziki, həm də riyazi nöqtəyi – nəzərdən olduqca mürəkkəbdir.

Hazırda mövcud olan ion mənbələrini təyinatına görə iki impulslu (lazer və qığlcımlı boşalma) hissəyə ayırmak olar. İmpulslu ion mənbələri zərrəciklərinin sıxlığı  $10^{15} \div 10^{21} \text{ sm}^{-3}$ , temperaturu isə 1 eV olan zərrəciklər işləyən 2 hissəyə ayırmak olar [7]. Alçaq temperaturlu plazma ilə işləyən mütxəssislər belə hesab edirlər ki, yüksək temperaturlu plazmada (yəni impulslu ion mənbələrində) zərrəciklər yüksək sıxlığa və yüksək toqquşma ehtimalına malik olduqlarına görə müxtəlif ion yüksək ionların nisbətini Sax – Eqqert [8] düsturu ilə hesablamak olar. Eyni zamanda enerjisi 1 eV, sıxlığı  $10^3 \text{ sm}^{-3}$  olan yüksək temperaturlu plazma mütxəssisləri hesab edirlər ki, plazmanın parametrlərini hesablamak üçün ideal qaz statistikasını (Bolsman, Fermi – Dirak və i.a. [9]) tətbiq etmək olar.

Beləliklə, hazırda plazmanın parametrlərinin və orada baş verən proseslərin müxtəlif elementlərin nisbi çıxışına təsirinin tədqiqat metodologiyası demək olar ki, yox dərəcəsindədir. Ona görə belə güman edirik ki, bu metodologiya bütün plazmali ion mənbələri üçün ümumileşmiş olmalıdır. Ən azı ona görə ki, ion əmələ gətirən bütün fiziki proseslərin bazasında təbiətcə eyni olan toqquşma prosesləri durur.

Təqdim olunan işdə məqsəd nəticə etibarı ilə etalonsuz ölçmələr zamanı sistematik xətaları azaltmaq naminə plazma mənbəli kütlə spektrometrlərdə gedən proseslərin öyrənilməsi üçün vahid metodologiyanın işlənməsi və əsaslandırılması cəhdidir.

Plazmalı ion mənbələrində ionların əmələ gəlmə mexanizmini dərk etmək üçün hesablama üsulu qəbul edilmiş modeldən asılı olaraq NHƏ tapılmasıdır. Bu mənada təklif olunan modelləri 4 qrupa bölmək olar:

1. Səthdən qopan atomların elektron mübadiləsi hesabına ionlaşma ehtimalının kvant mexanikasına əsaslanmış hesablanması. Yeri gölmişkən, bu model yalnız təmiz metal və sadə xəlitələrin səthindən qopan ionlara tətbiq oluna bilər.

2. İkinci növ ionların yarımemprik yaxınlaşmaya əsaslanan nisbi çıxışının intensivliyini təyin etməyə imkan verən «analitik» yaxınlaşma.

3. Plazmadakı ionların konsentrasiyasının real dəyişmə dinamikasına əsaslanan və plazma kimyası [10] çərçivəsində təkmül tapmış kinetik yaxınlaşma.

4. Plazma proseslərinin tədqiqində geniş istifadə olunan plazma fizikası metodlarına əsaslanan «təmiz plazma» yaxınlaşması.

Hazırda ədəbiyyatda ionların yaranmasının kvant mexanikasına söykənən və riyazi baxımdan müxtəlif dərəcəli mürəkkəb modelləri verilmişdir. Nisbətən geniş tədqiqatçı sinfinin reğbətini qazanmış modellərdən atomların səthdə həyəcalanması [10], hiddətlənməsi [11], səthi ionların metalla əlaqəsinin pozulması [12] modellərini qeyd etmək olar. Bu ionlaşma modellərinin əsasını təşkil edən və atomların elektron mübadiləsinə bəraət qazandıran əsas amil həyəcanlanmış atomların relaksasiya müddəti onların metaldan çıxma müddətindən çox – çox kiçik olmalıdır. Digər tərfdən qarşılıqlı təsir oblastının ölçüləri atomun ölçüləri ilə müqayisə oluna bildiyindən bu oblastda maddənin fiziki – kimyəvi xassələri onun həcmi orta göstəricilərindən fərqlənə bilər [10]. Bu modellərə əsasən plazmanın ionlaşma dərəcəsinə atomların ionlaşma potensialından, atomun hərəkət sürətindən, onun səthdən çıxış işi və analizi elektron quruluşundan ibarətdir. Qeyd edək ki, sonuncu iki amil səthdən qopan ionların metalin sərbəst elektronları hesabına neytrallaşmasını və deməli, ionların nisbi çıxışını təyin edir.

Fenomenoloji modellər ionların yaranma mexanizminin fundamental tədqiqinə əsaslanmamığını baxmayaraq NHƏ empirik və yarımemprik ifadələrin köməyi ilə səthdən qopan ionların nisbi sayına müəyyən dəqiqliklə hesablamaya imkan verir.

Bəzi müəlliflərin fikrincə [13, 14] səthdən qopan ionların tərkibinin formallaşmasında molekullararası elektron mübadiləsinə əsaslanan kimyəvi ionlaşma durur. Bu zaman belə qəbul olunur ki, birinci növ ionların (və ya lazer şüasının) təsiri ilə nümunənin səthində «kvaziserbəst», böyük sıxlığa malik nazik (1-2 mm) plazma təbəqəsi yaranır [13]. Qeyd etmək lazımdır ki, dəfələrlə edilən cəhdlərə baxmayaraq adı çəkilən plazma təbəqəsi eksperimental müşahidə olunmamışdır. Yeri gölmişkən ikinci növ ionların nisbi çıxış əmsalının plazmada gedən proseslərlə bilavasitə əlaqəsi [15]-də tənqid olunmuşdur.

Beləliklə, deyilənlərdən məlum olur ki, kvant mexanikasına əsaslanmış modellər, yalnız sade sistemlərə – təmiz metallara və sadə xəlitələrə tətbiq etmək mümkün olursa, fenomenoloji modelləri keyfiyyət analizlərində tətbiqi heç mümkün deyil.

İstənilən halda, təklif olunan nəzəri modellərin nəticələri ilə təcrübənin (xətasını) hər modelin öz riyazi aparatı

daxilində qiymətləndirmək üçün bu prosesləri bir qədər ətraflı araşdırıq. Kvant mexanikasına əsasanan yaxınlaşmada əsas məsələ zərrəciklər arasında elementar qarşılıqlı təsirin araşdırılması Şredinger tənliyinin həllinə (ən sadə halda zərrəciklərin mərkəzi – simmetrik sahədə səpilməsinə) gətirilir [16]

$$\Delta u + 2m/h^2 [E - U(r)] u = 0, \quad (2)$$

burada  $u$  - dalğa funksiyası,  $m$  - zərrəciyin kütləsi,  $h$  - Plank sabiti,  $E$  - sistemin məxsusi enerjisi,  $U(r)$  - bir birindən  $r$  - məsafəsində yerləşən zərrəciklərin qarşılıqlı təsir enerjisidir. Dalğa funksiyası  $u$ -nın (2) tənliyini ödəyən qiymətləri səpilmə amplitudası adlanan hər hansı  $f(u)$  funksiyası ilə mütənasibdir

$$u = f(u) \exp(i k r)/r, \quad (3)$$

burada  $\theta$  - səpələnmə bucağı,  $k$  - dalğa vektorudur.  $|f(u)|^2$  qiymətcə bir zərrəciyin digərindən  $d\varPi$  cisim bucağı daxilində səpilməsinin  $dy$  differensial kəsidir [16]

$$dy = |f(u)|^2 d\varPi. \quad (4)$$

Onda elektronun atomdan qeyri – elastik səpilməsi (elektron zərbəsi ilə ionlaşma) aşağıdakı kimi təyin olunur [16]

$$dy_w = 8p(e^2/hV_e) dq \cdot \left| \left\langle w \left| \sum_b \exp(-iqr_b) \right| 0 \right\rangle \right|^2 d\varPi, \quad (5)$$

burada  $q$  - gətirilmiş dalğa vektoru,  $V_e$  - elektronun sürəti,  $e$  - elektronun yükü,  $w$  - zərrəciyin statik halıdır.

(5)-dən, təcrübədə istifadə edilə biləcək real analitik ifadə yalnız Kulon – Born yaxılaşması daxilində, yəni toqquşan zərrəciklərin birinin enerjisinin o birisindən qat – qat çox olduqda qəbul oluna bilər [17]. Əksər hallard bu yaxınlaşmanın enerjisi bir neçə keV olan zərrəciklərin sükunətdə olan zərrəcikləri bombardman olunması halında tətbiq etmək olar (ikinci növ ion emissiyası).

Ümumiyyətlə qeyd etmək lazımdır ki, bir – biri ilə möhkəm əlaqəli zərrəciklər kimi baxılan plazma proseslərinin tədqiqində kvant mexanikası yaxınlaşmasından istifadə etmək praktiki nöqtəyi – nəzərdən bir o qədər də təqdirə layiq deyil. Plazma proseslərinin tədqiqi plazma fizikasında tətbiq olunan üsulların köməyi ilə öyrənmək daha məqsədə uyğun sayılır.

İkinci növ ionların yaranma mexanizminin tədqiqi kvant mexanikası yaxınlaşmasından fərqli olaraq «təmiz plazma» yaxınlaşmasına əsaslanan enerjinin, impulsun və momentin saxlanılması qanunlarından, həm de daşınma tənliyindən alınan aşağıdakı tənliklər sisteminin həlli üzərində qurulub [18]

$$\begin{aligned} & (\partial c / \partial t) + \nabla(c x) = \nabla(D v c), \\ & c(\partial v / \partial t) + c(v \nabla)v = -\nabla p + \nabla(m \nabla v) + g[\vec{S} \times \vec{B}] \\ & c(\partial v / \partial t) + c(v \nabla)u = -c \nabla u + \nabla(z \nabla u) + g S^2 - R + \Lambda, \\ & \partial f_j(x, E) / \partial x = z_j [d\varPi(x) / dx] \cdot [\partial f_j(x, E) / \partial E] - \\ & - f_j(x, E) / \Lambda_j + \partial(E) / \Lambda_j \end{aligned} \quad (6)$$

burada  $t$  - zaman,  $x$  - koordinat,  $p$  və  $u$  - təzyiq və plazmanın daxili enerjisi,  $\rho$  - plazmanın sıxlığı,  $\vec{S}$  və  $\vec{B}$  - xarici elektrik sahəsinin intensivliyi və maqnit induksiyası,  $E$  - zərrəciklərin kinetik enerjisi,  $D$  - ambipolyar diffuziya əmsali,  $\mu$  - elektronların yüruklüyü,  $R$  - plazmanın şuanınma itkisi,  $A$  - plazmaya verilən enerji,  $f_j(x, E) - E$  enerjili  $j$ -tip zərrəciyin  $x$  nöqtəsində olmasının ehtimalı,  $z_j$  -  $j$ -tip zərrəciyin yükü,  $\lambda$  - sərbəst qaçış yoluñun uzunluğu.

(6) tənliklər sistemini sadələşdirmək məqsədi ilə [19] - da qəbul edilmiş bir və ya iki komponentli sistemlər üçün aldiqları həllər plazmanın müxtəlif parametrləri üçün bir - birini təkzib edən müxtəlif qiymətlərə gətirdi. Bu cür sadələşdirmələr xatirinə plazma parametrlərinin ideallaşdırılması ionların yaranma effektivliyinin real qiymətləndirməsini qeyri - mümkün edir ki, bu da «təmiz plazma» yaxınlaşmasının əsas çatışmayan cəhəti sayılır.

Kimyəvi plazma çərçivəsində inkişaf tapmış kinetik yaxınlaşma metodu [20] plazmada təmərküzləşmiş yüksü zərrəciklər toplusunun faza xarakteristikalarını nəzərə almadan hər hansı  $j$ - tipli zərrəciklərin  $n_j$  konsentrasiyasının zamana görə dəyişməsin aşağıdakı tənliklər sistemi vasitəsilə ifadə edir

$$dn_j/dt = \sum_{b=1}^N n_j \cdot n_y \delta(b), \quad (7)$$

burada  $\delta(b)$  -  $j$  və  $y$  tipli zərrəciklərin qarşılıqlı təsir prosesinin sürətidir. Burada ən əsas çətinlik müxtəlif toqquşma proseslərinin  $\delta(b)$  sürətinin təyin olunmasıdır. Məsələn, elektron zərbəsi ilə ionlaşma prosesləri üçün

$$\delta(b) = \langle y, V_e \rangle = \int_{\varphi}^{\infty} V_e(T_e) y(E_a) F(E_a) dE_a, \quad (8)$$

burada  $\varphi$  - uyğun elementin atomunun birqat ionlaşma potensialı,  $V_e$  -  $T_e F(E_a)$  - elektronun sürəti, temperaturu və paylanma funksiyasıdır.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, plazmanın yaranmasında aparıcı rol oynayan proseslər eyni statistik çəkiyə malik olmadıqdan orada əmələ gəlməmiş yüksü zərrəciklərin (əsasən elektronların) enerjiyə görə paylanma funksiyasının dayanıqlığı (zamana görə) haqqında danışmağa dəyməz. Digər tərəfdən  $F(E_e)$  paylanma funksiyası kimi Maksvel, Bolsman və ya başqa funksiyalardan alınan nəticələr eksperimentlə uzaqlaşır. Bu o deməkdir ki, plazma özünün yaranma mərhələlərində zaman və məkana görə dəyişən paylanma funksiyalarına malik zərrəciklərdən ibarət olur. Belə olan halda nəzəriyyə ilə eksperimenti uzaqlaşdırmaq üçün yeganə çıxış yolu  $\delta(b)$ -nın  $F(E_e)$  - dən təcrübə yolu ilə alınmış yarımempirik asılılığından istifadə etməkdir.

Doğrudan [3, 4] işlərində müəlliflər ionların nisbi çıxışını hesablamaq üçün yarımempirik xarakterli «analitik» yaxınlaşmadan istifadə etmişlər. Bunun üçün onlar lazer şüası ilə tədqiq olunan səth arasında gedən fiziki proseslərin eyni statistik çəkili qəbul edərək bir neçə uzaqlaşdırıcı parametrlərin köməyi ilə ionların nisbi çıxışı haqqında mülahizə yürüdürlər. Bu yaxınlaşmanın ən parlaq təzahürü ionların yaranmasının lokal termodinamik tarazlıq [21] və kvazitarazlıq [22] modelləridir. Bu modellər çərçivəsində elektronun temperaturunu elə seçmək olar ki, qəbul olunmuş

fərziyələr daxilində  $\gamma_i^+$ -ni 30 % xəta ilə hesablamaga imkan verir.  $\gamma_i^+$  təcrubi və nəzəri qiymətlərini daha yaxınlığını əldə etmək üçün hesablama düstürlərinə çoxlu sayda uzaqlaşdırıcı parametrlər daxil olunmalıdır.

Uxarıda göstərilən səbəblər üzündə plazmalı ion mənbələrində plazmanın yaranmasını və qərarlaşmasını tədqiq etmək üçün adları çəkilən yaxınlaşmala praktikada ayrı - ayrı tətbiq edirlər. Təbiidir ki, bu səbəblərə görə həmin ion mənbələrində yaranan çoxkomponentli plazmadan çıxan ionların nisbi çıxışının hesablanması sistematik xətalara əhəmiyyətli dərəcədə azaltmaq mümkün olmur. Elə həmin səbəblərdəndir ki, bərk cisimlərin (xüsusən metal və xəlitələrin) etalonsuz kəmiyyət analizinin nəticələri həqiqətə lazımi qədər yaxın olmur.

Uxarıda aparılan analiz və plazmalı ion mənbələrində ionların yaranma proseslərinin tədqiqi üsullarının sistemləşdirilməsi göstərdi ki, həmin mənbələr kimi çoxkomponentli sistemlərdən çıxan ionların nisbi çıxışını tədqiq etmək üçün (7) kinetik tənliklər sistemi həll olunmalı və hökmən aydınlaşdırılmalıdır ki:

- plazma kütləsində gedən toqquşma proseslərinin hansı xəlitəyə daxil olan elementlərin nisbi çıxışını təyin edir;
- plazma kütləsinin hansı makroparametrləri (atom və elektronların sıxlığı) həyacanlandırıcı amil kimi nümunəyə dəha çox təsir edir;
- plazmada gedən proseslərin hansının sürəti onun formalamaşmasında və ionların yaranmasında daha böyük rol oynayır.

Aparılan tədqiqat işlərinin nəticələrinin emalı zənnimizə aşağıdakı alqoritm götürülməlidir.

Hər şeydən əvvəl ionların nisbi çıxışının ( $\gamma_i^+$ ) plazmanın yaranmasında iştirak edən atomların fiziki - kimyəvi xassələrindən və onların sistemə (plazmaya) təsirinin tip və parametrlərindən asılılığı müəyyənləşdirilməlidir. Bunun üçün böyük həcmədə eksperimental məlumatlar bazası yaranmalıdır. Hər her şeydən əvvəl ionların nisbi çıxışının  $\gamma_i^+$  yuxarıda göstərilən parametrlərlə korreksiyanı tapmaq üçün təklif olunan hər hansı modelini (məsələn, kvazitarazlıq) mexanizmi riyazi operatorundan istifadə etmək kifayətdir.

$$\gamma_i^+ = A \exp\left(-\frac{\varphi_a^x - \varphi_a^e}{kT_a}\right) \exp\left(-\frac{\varphi_i^x - \varphi_i^e}{kT_e}\right), \quad (9)$$

burada  $\varphi_a^x$  və  $\varphi_i^e$  - uyğun olaraq elementin əlaqə (atomlaşma) və birqat ionlaşma potensialları,  $T_a$  və  $T_e$  isə atomlaşma və ionlaşma temperaturları,  $k$  - Bolsman sabitidir.


(9) - dəki  $\gamma_i^+$ -nın  $\varphi_a^x$  və  $\varphi_i^x$  arasındaki korrelyasiyasıya əyrisi şək. 1 [23] - də verilmişdir. Hər üç ionlaşma üsulu (induktiv əlaqəli plazma, lazer şüası və seyriyən boşalma üçün)  $\gamma_i^+(\varphi_i)$  asılılığı kvadratik azalan,  $\gamma_i^+(\varphi_a)$  isə təqribən monoton artan asılılıqdır.  $\gamma_i^+(\varphi_i)$  asılılığı yaranmış plazmada elektron toqquşması tipli ionlaşmanın üstünlüyünü,  $\gamma_i^+(\varphi_a)$  asılılığı isə ionlaşmaya əlaqə enerjisinin və ionlaşmanın sürətinin təsirinin olduğunu göstərir.

Növbəti mərhələdə qarşılıqlı təsirdə olan zərrəciklər sistemində yaranmış plazmanın zaman - məkan tekamülünün fiziki və riyazi təsviri araşdırılmalıdır. Bunun üçün hər hansı

bir yaxınlaşma (məsələn, kvazitarazlıq) metodundan istifadə edirək plazma kütlosinə daxil olan zərrəciklərin sürətə və enerjiyə görə paylanma funksiyasının ifadəsi tapılmalıdır.

Sonrakı mərhələ (7) kinetik tənliklər sisteminin həllidir. Bunun üçün əsas toqquşma proseslərinin ( $\sigma$ ) bilmək vacibdir. Hər növ elementin toqquşma kəsiyini hesablamadaq üçün kvant mexanikası yaxınlaşmasında (5) tənliyində zərrəciklərin xarakteristik enerjilərinin nəzərə almaqla (məlum təcrübi nəticələrə əsasən) istifadə etmək olar. Nəhayət «əməz plazma» yaxınlaşmasının köməyi ilə plazma kütləsinin makroparametrləri olan atom, ion və elektronların sıxlığını bilib müəyyən növ zərrəciyin (elementin) sıxlığının zamana görə dəyişməsinin (6) köməyi ilə analitik ifadəsini almaq olar. Başqa sözlə, çoxkomponentli sistem olan plazmadan çıxan ionların nisbi çıxışını əvvəlcədən hesablamaq üçün ifadə almaq olar.

Yuxarıda təklif olunan alqoritm lazer plazmasında yaranan ionların nisbi çıxışını hesablamaq üçün konkret misal üzərində tətbiq edək.



### *Səkil 1.*

Şek. 1-dən göründüyü kimi  $\gamma_i^+ (\phi_i)$  öyrisi kvadratik xarakter daşıyır. Bu o deməkdir ki, ionların elektron zərbəsi ilə yaranma prosesinin kəsiyi Siton düsturu [24] ilə ifadə oluna bilər

$$a_e = A \left( T_e^{1/2} / \varphi_i^2 \right) e x p \left( i \varphi_i / T_e \right), \quad (10)$$

burada  $A$  - sabit,  $T_e$  plazma elektronlarının temperaturu,  $\varphi_i$  - elementin ionlaşma potensialıdır. (7) kinetik tənliyini 3 zərrəcikdən ibarət sistem üçün ifadəsi aşağıdakı kimi olar

$$d n_i / d t = n_a \cdot n_e \cdot \alpha_e, \quad (11)$$

burada  $n_i, n_a, n_e$  - ion, atom və elektronların sıxlıqları,  $\alpha_e$  - atomların elektron zərbəsi ilə ionlaşma kəsiyidir.

Məlumdur ki, bir (məsələn,  $x$ ) elementin ionlarının başqa (məsələn,  $y$ ) elementinin ionlarına nisbətən çıxış əmsali həmin elementlərin atomlarının uyğun ionlaşma sürətlərinin nisbəti ilə təyin olunur.

$$\gamma_y^x = \frac{a_{ex}}{a_{ey}}. \quad (12)$$

(12) – də (10) – u nəzərə alsaq

$$\gamma_y^x = \begin{pmatrix} \varphi_y^2 \\ \varphi_x^2 \end{pmatrix} e x p \left[ -(\varphi_x - \varphi_y) / T_e \right] \quad (13)$$

alariq. [25] verilen lazer şüasının enerji sıxlığı  $Q$  ( $\text{Vt} / \text{sm}^2$ ) ilə  $T_e$  arasında empirik əlaqəlni nəzərə alsaq  $(T_e = 2 \cdot 10^{-5} Q^{2/3})$ , (13)-ün köməyi ilə  $\gamma_v^x$  tapmaq olar.

Beləliklə, təklif olunan alqoritm lazer şüası ilə ionlaşma mənbələrinə məxsus kütlə spektrometrlərində etalonşuz analiz zamanı ionların nisbi həssaslığını nisbətən kiçik xətalarla hesablamaya imkan verir.

- [1] Yu. A. Bikovskiy, V.N. Nevolin. Lazernaya mass – spektrometriya. M. Energoatomizdat, 1985, 128 s.
  - [2] I.D. Kovalyov, N.V. Larin, A.I. Sućkov. Jurn. analit. ximii, 1985, t. 40, s. 1971 – 1983.
  - [3] J.F. Eloy. Scanning Electron Microscopy. 1986. No. 4, p. 1243 – 1250.
  - [4] Yu.B. Afanasyev, N.Q. Basov. Vzaimodeystvie moshnoqo lazernoqo izlucheniya s plazmoy. M., Radiotexnika, 1978, t.17.
  - [5] Yu.A. Bikovskiy, S.M. Silnov. Fizika plazmi. 1987, t. 15, s. 731.
  - [6] J. Abril. Comp. Phys Comm. 1988, v. 51, p. 413.
  - [7] S.A. Verie, R. Gilbels, F. Adams. Mass - spectrometry Reviews. 1990, v. 9, p. 71 – 77.
  - [8] J.R.W. Smithwick, D.M. Lynch, J.C. Franklin. Journ. Amer. Soe. Mass – spectromenty. 1993, No. 4, p. 278 – 285.
  - [9] P. Williams. Appl. surt. sci. 1982, v. 13, No. 1-2, p. 241.
  - [10] G. Blaise, A. Nourtier. Surt, Sci. 1979, v. 90, No. 2, p. 495.
  - [11] M.L. Ju, K. Mann. Phys. Rev. Lett. 1986, v. 57. No. 2, p. 1476.
  - [12] V.Q. Litovčenko Vtoričnaya ionnaya i ionno – fotonnaya emissiya. Xarkov: XOU, 1980, s. 17.
  - [13] V.Q. Litovčenko, R.İ. Marçenko, V.P. Melnik, B.N. Romanyuk. Vtoričnaya ionnaya i ionno – fotonnaya emissiya. Xarkov, XOU, 1988, s. 40.
  - [14] O.S.T. Tsong. Surt. Sci. 1978, v. 75, v. 1, p. 1591.
  - [15] L.D. Landau, E.M. Lifšits. Kvantovaya mehanika (perelyatevistkaya teoriya). M., Nauka, 1974.
  - [16] Fizika ionno – ionnix i elektronno – ionnix stolknoveniy. / Per. s anql. pod red. Firsova O.B., M., Mir, 1986, 248 s.
  - [17] A.V. Nedospasov, V.D. Xaim. Osnovı fiziki protsessov v ustroystvax s nizko temperaturnoy plazmoy. M., Energoatomizdat. 1991, 224 s.
  - [18] A. Veries, P. Juhase, De Wolf, M. Gilbelsk K. Scanning Microscopy. 1988, v. 2, p. 1853.
  - [19] S.L. Pojarov, P.K. Xabibullaev. Diaqnostika ionnoqo sostava plazmi. Taşkent, FAN, 1987, s. 15.
  - [20] C.A. Andersen. Nat. Bur. Stand. Spec. Publ. 1975. No. 427, p. 79.
  - [21] V.S. Fayberq, Q.İ. Ramendik. Jurn. analit. ximii. 1991, № 2, s. 241 – 252.
  - [22] Z.K. Nurubeyli. Trudi pyatoy mejd. konferentsii SİGT, q. Odessa, 2004.
  - [23] M.J. Seaton. Proc. Phys. Sci. 1962, v. 79, p. 1105 – 1117.

- [24] Yu.A. Bikovskiy, K.Q. Oksenoyd, Q.İ. Ramendik, S.M. Silnov, E.A. Sotniçenko. Rol protsessov ionizatsii primesnix atomov, uskoreniya i rekombinatsii ionov v lazerno – plazmennom mass – spektrometrii. Preprint MİFİ, Moskva, 1980, № 003 – 89, 24 s.

**K.Z. Нуриев**

**МЕТОД РАСЧЕТА ОТНОСИТЕЛЬНОЙ ИНТЕНСИВНОСТИ ВТОРИЧНЫХ ИОНОВ  
В МАСС – СПЕКТРОМЕТРАХ С ПЛАЗМЕННЫМИ ИСТОЧНИКАМИ ИОНОВ**

В работе проведено исследование процессов ионообразования в различных плазменных источниках масс – спектрометров на основе анализа литературных данных. Дан алгоритм для расчета относительной интенсивности вторичных ионов на основе единой ударной природы ионообразования.

**K.Z. Nuriyev**

**THE METHOD FOR CALCULATION OF RELATIVE INTENSITY OF THE SECONDARY  
IONS IN MASS – SPECTROMETERS WITH PLASMA TYPE IONS SOURCE**

The research of processes of ions formation in various plasma type sources of mass – spectrometers carried out on the basis of analysis of referneed data sources is described in the article.

The algorithm for calculation of relative intensity of the secondary ions on the basis of single impact nature of ion formation is given.

*Received: 18.01.05*